


ƏBƏDİ ATA TƏRƏFİNDƏN
YER DÜNYASINA
GÖNDƏRİLƏN TELEPATİK
MESAJ




SƏMƏVİ ELM
ALFA VƏ OMEQA

Ey bütün dünya, çaşa gəlib Rəbbə nida edin.

MENŞAİJE TELEFİKİDİ O DƏDƏSİNƏMƏNİ DƏNİDƏNİ, MENŞAİJE SƏMƏNİ, ƏLİMİNƏ MENŞAİJE FUR' OCUKDƏLƏ DƏNİDƏNİ DƏRƏSİMƏRƏNİ.

Mənşəyə mənbə bələdçi rəddəyər, lakin hər şeyin bir mənbə olduğu, rəddəyər, lakin hər şeyin bir mənbə olduğu, rəddəyər, lakin hər şeyin bir mənbə olduğu... (The text is a dense, repetitive transliteration of a religious or philosophical passage, likely related to the Quranic text mentioned in the header. It discusses the nature of the Creator, the world, and the human soul, using a mix of Armenian and Cyrillic characters.)



Mənşəyə mənbə bələdçi rəddəyər, lakin hər şeyin bir mənbə olduğu, rəddəyər, lakin hər şeyin bir mənbə olduğu, rəddəyər, lakin hər şeyin bir mənbə olduğu... (The text continues with more of the dense transliterated passage, discussing the relationship between the Creator and the world.)

**İlahi Vəhy haqqında Tumar və Quzu (5-ci Fəsil)
kimi Vəhy kitabında qabaqcadan xəbər verilmişdir.**



ƏBƏDİ ATA TƏRƏFİNDƏN YER
DÜNYASINA GÖNDƏRİLƏN TELEPATİK
MESAJ; İKİNCİ MESAJ; BİRİNCİ MESAJ
DÜNYADAN DİN DAŞI TƏRƏFİNDƏN
GİZLƏDİLMİŞDİR.-

Bəli övladlarım; insan doğuluşdan həqiqət axtarışındadır; əsrlər boyunca gözlənilən Vəhy bu bilik dünyası üçün əyan edilir; sizin Yaradanınız dünyaları inkişaf etdirmək üçün Canlı Doktrinalardan istifadə edir; keçmişdə O sizə Musanın Qanununu göndərmişdir; ondan sonra Xristian Doktrinası gəlmişdir; üçüncü isə, hal-hazırda başlanğıc mərhələsində olan Allah Quzusu Doktrinasıdır; bu Doktrina həmçinin Səməvi Elm adlandırılacaqdır;

onun mənşəyi eyni təbiət elementlərinə əsaslanır; Telepatik Yazı Kainatın Yaradıcısının istifadə etdiyi əlaqə vasitəsidir; bu həmişə belə olmuşdur; Keçmişdə peyğəmbərlərin doktrinaları telepatiya vasitəsi ilə qəbul olunurdu; çünki hər şeyin başlanğıcı və yaranma səbəbi vardır; Allah Quzusu Doktrinasının sonu yoxdur; çünki kainatın sonu yoxdur; və buna görə də, o bütün dünyaya yayılacaqdır; o bütün dünya dillərinə tərcümə olunacaqdır; onun təsiri elə güclü olacaq ki, istismarçı materializm məhv olacaqdır; çünki dünyaya yeni mənəviyyət gəlir; Sülh Minilliyinə xas olan mənəviyyət; Əbədi Atanın Doktrinaları dünyaları həmişə dəyişirlər; necə ki bu Yerin Keçmişində artıq baş vermişdir; Yeni Vəhy hazırki insan ruhları tərəfindən istənilmişdir; və o sizə verilmişdir; yaşadığınız mövcudiyətlərdəki hər bir an


siz tərəfdən istənilmiş və sizə verilmişdir;
Yeni Vəhy Müqəddəs Yazıların davamıdır;
Yazılar bir tərəfdən elmi, digər tərəfdən
isə dinidirlər; birincisi əbədidir, çünki sizin
ruhunuz həmişə öz mənşəyini axtarır;
ikincisi isə iman alveridir; dinlər dünyada
ən birinci mühakimə olunmalı olan
şeylərdirlər; Allah Quzusu Doktrinasında;
qondarma dinlər öz insan mənəviyyəti
ilə iman dünyasını bölmüşdülər;
onların bunu etməyə hüququ yoxdur;
onlar unutmuşdurlar ki, yalnız bir Allah
var; yalnız bir həqiqət; yalnız Şeytan
bölür və öz-özünü də həmçinin; dini
ruhlar Roma erasından olan həmin
Fariseylərdirlər; onlar Allahdan, Keçmişin
səhvlərini düzəltmək üçün, onun yenidən
doğulmağını istəmişdirlər; və bu sınaq
onlara təmin edilmişdir; dünyanın bütün
dindar insanları, unutmayın ki, hər bir
ruh onun seçdiyi tale yolunda imtahana

çəkilir; siz, daş ruhları eyni şeyi uzaq dünyalarda etmişdiniz; siz başqa sürüləri də böldünüz; siz başqa varlıqlarda da ruhi çaşqınlıq qoydunuz; siz bir çox planetləri maddi məbədlərlə doldurdunuz; və siz bunu yenidən Yerdə də etdiniz; bunun üçün də siz ən birinci mühakimə olunacaqsınız; siz qanunu pozmaqla həmin o Məsih əleyhdarına çevrilirsiniz; eləcə də Vəsiyyətləri pozan hər bir kəs; siz deyirsiniz müqəddəs ana kilsə; Mən isə sizə deyirəm ki bu dünyada heç kim müqəddəs deyil; əsl itaətin Səməvi Padşahlıqda naməlum olan titullara ehtiyacı yoxdur; hətta sizin mikroskopik planetiniz üçün də; yalnız Ata və müəyyən peyğəmbərlər Yer adlanan toz-planetini tanıyırlar; bunun səbəbi odur ki, Ata Yehovanın Canlı Kainatı sonsuzdur; və kim düşünürsə ki, böyükdür, bu elə deyil; sizin üçün fahişə sözü yazılmışdır;

çünkü siz mənim ilahi Qanunumla alver edirsiniz; korlar başqa korlara bələdçilik edirlər; kimlər ki sizin səhvlərinizi başqa korlara ötürürlər; Yeni Doktrina yayıldıqdan sonra sizin ruhi xudbinlik daşınız bölünəcəkdir; daş sözü heç nəyin əbədiyini təcəssüm etdirmir; Yer planeti nisbidir və əbədi deyil; siz düşünürsünüz ki, sizin kilsəniz əbədidir; qarşıda baş verəcək hadisələr sizi bu yanlış fikirdən döndərəcəklər; yalnız ürəyində təvazökar olanlar əbədiyyata yetişə biliblər; mənəviyyatsızlıq içində mənəviyyəti öyrədənlər yox; mənim İlk Oğlum Yerin keçmişində deyəndə ki; bu daş üzərində mən öz Kilsəmi quracağam, o bunu bəşəriyyətin Gələcəyini görərək demişdir; çünki Günəş Üçlüyü hər yerdədir; o həmçinin canlı zamanlarda mövcuddur: Keçmiş, indiki və gələcək; Bəs o nəyi görmüşdür? O sizin bütün günahlarınızı

görmüşdür; o sizin necə günahsız varlıqları təqib etdiklərinizi görmüşdür; onlar sizin fikirlərinizlə razılaşmadıqları üçün; o sizin onları necə edama göndərdiyinizi görmüşdür; o sizin necə görkəmli elm adamları və yazıçıları təqib etdiklərinizi görmüşdür; yalnız ona görə ki, onlar sizə səhvinizi görməyə məcbur etmişdirlər; o sizin yer padşahlarını necə taxt-taca çıxardıqlarınızı görmüşdür; sizin xudbin daşınızı bilərək ki, yalnız bir padşahlar Padşahı var; o da ilahi Atadır; Kim ki həyat verir və həyatı alır; Padşah titulu səmavi dünyaya aiddir; iblis ruh-padşahı adlanır; Vəsiyyətlər Padşah olmağı öyrətmirlər; onlar hər şeydən əvvəl təvazökar olmağı öyrədir; o sizin, Ata övladlarının bir-birlərini öldürdükləri silahlara necə xeyir-dua verdiyinizi görmüşdür; siz iblislər, bilərək ki ilahi Vəsiyyət deyir: Qətl etmə; o iman alverini görmüşdür; və o

sizin ruhlarındakı bütün əxlaqsızlıqları görmüşdür; daha yaxşı olardı ki, yenidən günaha batmamış, yenidən doğulmağı istəməyerdiniz; Səməvi Padşahlıqda sizin dinləriniz tanınmır; və Ata övladlarının imanını bölməyə çalışan heç bir nəsihət orada tanınmır; Padşahlıqda yeganə tanınan məbəd əmək məbədidir; əmək mövcud olan ən qədim buyruqdur; sizin mikroskopik planetiniz yaranmamışdan əvvəl, əmək mövcud olub və nəhəng dünyalarda tətbiq edilir; əmək məbədi heç vaxt toza çevrilmir; sizin maddi məbədləriniz toza çevrilir; və bununla da maddiyata sitayiş bu planetdə yox olur; o sitayiş ki, heç vaxt öyrədilməməli idi; bu ikiüzlülüyə əsaslanan sitayişə görə siz dünyanın inkişafını iyirmi əsir gecikdirmisiniz; onların mənəvi və ruhi müstəvisində.-



Bəli kiçik oğul; bu səmavi rəsm göstərir ki, hər bir ədalət varlıqların çoxaldıqları kimi əmələ gəlir; bütün insan ruhları bu ədaləti Səmavi Padşahlıqda görmüşlər; çünki öz ədalətini görmək imkanı hər bir kəsə verilmişdir; Səmavi Padşahlıqda hər şey mövcuddur; ruhi nöqtəyi-nəzərdən heç kəs bu dünyaya kor gəlmir; ədalət sizin hərəkətlərinizə uyğunlaşır; çünki hər bir kəs özü üçün cənnət yaratmağa söz vermişdir; ədalətin qanunu Canlı Vəsiyyətlərdədir; hansı ki sizin üçün də eyni ölçü ilə ölçüləcəkdir; sizin hər bir

fikiriniz niyyətə malikdir; və hər bir niyyət Padşahlıqda fiziki və canlı olur; niyyət ruhun onunla qanununsuzluq etdiyi zaman mühakimə olunur; insan bədənini maqnetik qanunların məhsuludur; hansılar ki makrokosmosdan alınmışdırlar və ilahi qanunlar adlandırılırlar; Kimlər ki, mikroskopik anlayışda ilahiliyi inkar edir, Atanı inkar etmiş olur; Kim ki Öz uşaqları üçün ən yaxşısını istəyir; və o kəslər ki Atanı inkar edirlər, öz əbədiliyini inkar etmiş olurlar; çünki sonsuz səmalarda onlar onların fikirlərini oxuyurlar; və o səmavi varlıqlar ruqları oxuduqları zaman, onlar bunu mühakimə edərək edirlər; o kəslər ki Atanı inkar edirlər, Canlı Səmalar da onlara girişi rədd edirlər; aşağıda nə edirsinizsə yuxarıda da öz əksini tapır; və sizin ruhunuzun hara getməyindən asılı olmayaraq, Qanun eyni qalır; mənim aşağıdakı buyruqlarım yuxarıda olduğu

kimidir; yeganə dəyişən şey bir anlıq yaşayan fəlsəfədir; sizin ədalətiniz ruhidir və ruhi olmalıdır; maddi olan şeylər sizin həyat düzunda qalmır; sizin biliyinizdə həmçinin; hər bir ruh üçün unikal reallıq onun yaşadığı əbədiyyətdir; bu onun fiziki bədənə malik olduğu zaman hiss etdiyi fanilik deyil; o bədən ki, o onu istəmişdir; və o ona verilmişdir; fiziki bədənin verilməsi başqa nəyinsə verilməsi kimi bir şey deyil; bədən canlıdır və o dərhal belə bir fiziki həndəsi formanı da istəmişdir; və o ona verilmişdir; irsilik hamı üçün eynidir; maddə və ruh eyni hüquqlara malikdir; hər ikisi müraciət eidr; ruhi və maddi qanunlar birləşdirilib; hansılar ki Səməvi Padşahlıqda Əhd Sandığı kimi tanınır; çünki ruhun materializasiyası təsadüfi olaraq baş vermir; bu məsuliyyətlə edilir; bunun əksini demək özünə nifrət etmək deməkdir; lakin kim özünə nifrət edirsə,

Ataya da nifrət edir; Onun içində kim var; sizə öyrətməyiblər ki, Yaradan hər yerdədir? Təsəvvür edilə bilən və edilə bilməyən hər şeydədir? Siz bunu dildə bilirsiniz; öz biliyinizlə; öz səyinizlə; alın tərinizlə; xidmətinizlə yox; axtaran tapır; çünki insan böyük axtarışı zamanı nə qədər səy göstərsə, o dərəcədə də mükafatlandırılır; çünki öz mövcudiyətləriniz zamanı siz çox şey axtara bilərsiniz; və əgər siz sizə həyat verən Atanı axtarmırsınızsa, siz Səməvi Padşahlığa daxil olmayacaqsınız; nankorlar heç vaxt daxil olmayıb; yalnız itaətkarlar; o kəslər ki, həyatda öz imtahanlarından keçiblər; çünki o onların özləri tərəfindən Padşahlıqda istənilmiş sınaqlar idi; həyatının hər bir anında, hər bir saniyəsində insanın keçdiyi hər bir sınaq istənilmişdir və o ona verilmişdir; hətta sizin necə öləcəyinizi və

ölümünüzün xarakteristikalarını siz özünüz istəmişsiniz; və sizin sınaqlarınız çərçivəsində siz ən yüksək vəsiyyəti yerinə yetirməyi istəmişsiniz, yalnız birini; çünki onsuz siz heç vaxt Səmavi Padşahlığa daxil ola bilməyəcəksiniz; və siz istəmişsiniz ki, bu cür vəsiyyət Yerdə öyrədilsin; və sizə İlahi Vəsiyyətlər verilmişdir; onlar ölçüdür; çünki onlarla siz mühakimə olunacaqsınız; və bu bu planetin sonuna kimi belə olacaqdır; insan ruhları heç vaxt məni öyrənə bilməmişdirlər; lakin mənim Vəsiyyətlərimin mənəviyyatına uyğun yaşamamaq zülmətdir; çünki siz heç vaxt Atanın olduğu yerə daxil ola bilməyəcəksiniz; sizin işiqdan uzaq olacağınız müddət o qədər misilsizdir ki, siz rəqəmi oxumaq üçün yenidən doğulmalı olacaqsınız; hansı ki sizin mikroskopik inkişafınızda yoxdur; sizin istədiyiniz ədalət ağılınızın anlaya biləcəyi

ən mikroskopik şeydən başlayır; bu ona görə elədir ki, ən kiçik, ən sadə olanlar hər şeydə ən birincidirlər; Səməvi Padşahlıqda və onun İlahi Ədalətində birincidirlər; və İlahi Ata Yehovanın qarşısında birincidirlər; və sizin ağılnızın dərk edə biləcəyi ən mikroskopik şey; sizin fikirlərinizdir; hansıları ki siz gündə yaradırsınız; hansıları ki siz Padşahlıqda istəmişdiniz; hansıları ki siz hiss edirsiniz, lakin görmürsünüz; sizin bütün fikirləriniz fiziki şəkildə kosmosa səyahət edirlər; onlar sizinlə eyni hüquqlara malikdirlər; siz maddi dünyada doğulmağı istəmişsiniz; onlar da bunu etmişlər; siz məkan və zamanda yaşamağı istəmişsiniz; sizin fikirləriniz də bunu etmişlər; aşağıda necədirsə yuxarıda da eynən elədir; istəklərin irsiliyi hər kəsdə eynidir; nəhəng varlıqlar istəyir, eləcə də mikroskopik varlıqlar istəyir; canlı maddə istəyir, eləcə

də canlı yoxluq da istəyir; və hər şey Ata
tərəfindən verilir; çünki o sonsuzdur; sizin
fikirləriniz kosmosda görünməmiş
məsafələri qət edirlər; elə məsafələr ki, siz
heç vaxt onları hesablaya bilməzsiz;
yalnız Ata bilir; sizin fikirləriniz
Padşahlıqda Qalaktik Toxum kimi tanınır;
çünki onlardan sizin öz cənnətinizdən
sizin dünyalarınız doğulur; mənim azad
iradəmdə yazılmışdır: Hər kəs öz cənnətini
yaradır; çünki sizin hamınızda mikroskopik
formada Atanın irsi vardır; Atada nələr
varsa, övladlarda da var; yerdəki
valideynlərlə olduğu kimi; onların irsi
xüsusiyyətləri övladlara keçir; aşağıda
necədirsə, yuxarıda da eynən elədir;
Atanızın sizə verdiyi irs günahsız və
fəlsəfəsiz idi; çünki seçimi edən sizin azad
iradəsinizdir; və indiyədək nə olmağınız
sizin öz xidmətinizdir; çünki hər şey
insanın öz alın təri ilə qazanılır; mənəvi

səylə; Atanın Yaratdığında elə bir şey yoxdur ki, dəyəri olmasın; hər şeyin dəyəri var və olacaqdır; hər bir nəfərin mənəvi xidməti olmadan heç kəs Səmavi Padşahlığa daxil ola bilməz; ona görə ki, sizin dünyanızın rahatlıqlarının Səmada heç bir dəyəri yoxdur; dünyada istifadə etmiş olduğunuz bütün rahatlıqlar artıq istifadə olunmuş mükafatdır; və məhz buna görə yazılmışdır ki: Və onlar öz mükafatlarını aldılar; bütün maddi əyləncələrin Səmada heç bir dəyəri yoxdur; xüsusən də belə əyləncələr Atanın Vəsiyyətlərini nəzərə almayan fəlsəfənin məhsuludurlarsa; belə fəlsəfənin sonuna az qalıb; çünki Yaradan həm verir, həm də alır; sizin maddi fəlsəfənin yayılmasına son qoyulacaq; çünki hər şeyin öz vaxtı var; çünki hər şey Atanın Vəsiyyətləri ilə əlaqədərdir; bu əlaqəni siz özünüz öz həyat sınaqlarınızda istəmişdiniz; sizin həyat

sisteminizin süqutu sizin zülmünüzün süqutu olacaqdır; bu məzlumlar üçün ən böyük hadisə olacaqdır; istirmar olunanlar və xor baxılanlar üçün; çünki hamı Allah qarşısında bərabərdir; heç kim zəngin doğulmamışdır və heç kim kasıb doğulmamışdır; belə vəsiyyət xudbin ruhlar tərəfindən yaradılmışdır; hansılar ki yalnız bugünkü günlə yaşayır; onlar inkişaflarında ən geridə qalmış ruhlardır; bu cür fani düşüncə tərzilə, onlar əbədiyyət qarşısında, dünyanı özlərinə tabe etməkdən başqa, heç bir şey etməyiblər; bütün bu iblislər dünyanın özü tərəfindən mühakimə olunacaqlar; çünki heç kəs öz qəlbinin cəzalandırılmasını istəmir; Allah Quzusu Doktrinasının işığı dünyanı dəyişəcəkdir; çünki Səməvi Padşahlıqda belə yazılıb; Yer dünyası deyilənlərin əksini edib; əsirlər boyunca mənim İlahi Vəsiyyətim bunu deyib:

məzlumlar birincidirlər; hər bir baxımdan;
Bəs siz Səmavi Vəsiyyət ilə nə etdiniz?
Mənim məzlumlarım hər şeydə birinci
olduqları üçün dünyanı idarə edirlərmi?
Həqiqətən bu belə deyil; çünki mən
görürəm ki, hər bir məzluma xor baxılır;
onlar sizin yüksək cəmiyyət
adlandırdığınız mənəviyyatsızlığın bir
hissəsi ola bilməzlər; bəs kim sizə belə bir
cəmiyyət yaratmaq hüququ verib? Bəlkə
mənim Yazılarımda belə yazılıb?
Həqiqətən deyirəm sizə, fanilik iblisləri,
Yaradanın əkmədiyi bütün fəlsəfi ağaclar
kökündən qoparılıb çıxarılacaq; hər bir
canlı təkamül belə olur; Bəs kim sizləri
yaratmış və padşahlara çevirmişdir? Siz
bilmirsiniz ki, yalnız Ata padşahlar
Padşahıdır? Və padşah titulu bu dünyadan
deyil; o Səmavi dünyaya aiddir; Şeytan
ruh-padşahı adlanır; İlahi Vəsiyyətlər hər
şeydən əvvəl təvazökar olmağı öyrədirlər;

onlar özünü padşah etməyi öyrətmirlər;
Mən sizə, məlun aristokratiya iblislərinə,
doğrusunu deyirəm ki; sizlərdən heç
biriniz Səmavi Padşahlığa daxil
olmayacaq; nə də ki, üçüncü nəsilədək
olan övladlarınız; çünki Ata Yehovanın
Canlı Kainatında bütün irsiyyət ötürülür;
hətta mikroskopik zaman ərzində belə heç
kim şöhrətpərəst olmamalıdır; çünki hətta
bir saniyəlik və daha kiçik günah etsəniz,
siz Səmavi Padşahlığa daxil ola
bilməyəcəksiniz; dünyanın məlun
padşahları, sizin günahsız övladlarınız sizi
lənətləyəcəklər; çünki sizə görə onlar
Səmavi Padşahlığa daxil ola
bilməyəcəklər; eləcə də sizin məlun
fəlsəfənizdə sizə xidmət edən hər bir kişi
və qadın; özünü aristokrat adlandıran heç
bir iblis Padşahlığa daxil olmayacaq; çünki
Padşahlıqda yalnız Əməyin dəyəri var;
Universal Fəlsəfə; çünki Ata Yehovanın

Canlı Kainatında bütün irsiyyət ötürülür; heç kəs hətta mikroskopik zaman ərzində belə şöhrətpərəst olmamalıdır; çünki hətta bir saniyəlik və daha kiçik günah etsəniz, siz Səmavi Padşahlığa daxil ola bilməyəcəksiniz; dünyanın məlun padşahları, sizin günahsız uşaqlarınız sizi lənətləyəcəklər; çünki sizə görə onlar Səmavi Padşahlığa daxil ola bilməyəcəklər; eləcə də sizin məlun fəlsəfənizdə sizə xidmət edən hər bir kişi və qadın; özünü aristokrat adlandıran heç bir iblis Padşahlığa daxil olmayacaq; çünki Padşahlıqda yalnız Əməyin dəyəri var; Universal Fəlsəfə; hansı ki, hər bir itaətkar və səmimi varlıq tərəfindən istənilib; o kəslər ki, Yerdə padşah olublar və indi padşahdırlar, məğrurluqda yolunu azmış ruhlardır; onların ruhunda başqa mövcudyyətlərin qalaktik təsiri var; o mövcudyyətlər ki, orada maddi parlaqlıq

hər şey, intellektuallıq isə heç nə olub;
zülmətə xas olan həyat duzu; və elə bir
iblis yoxdur ki, hər hansı bir dünyada
padşah olmasın; bu fəlsəfəyə Şeytanın özü
rəhbərlik edir; onun üsyan etdiyi andan
etibarən; və onunla birlikdə üsyan edən
bütün legion; məsləkdaşlara, başında
padşah olan xalqa sahib olmaq istəyən
bütün insan ruhları, Şeytanın legionuna
mənsubdurlar; çünki sizin hamınız
səmadansınız; və hətta iblis də oradandır;
səmada olan zaman ruhlar başqa
varlıqların adətlərini götürürlər; necə ki
bu sizin arasında baş verir; çünki aşağıda
necədirsə, yuxarıda da eynən elədir;
Şeytanın təqlidçiləri dindarlar, varlılar,
padşahlar və güc fəlsəfələrini yaradan
məlun insanlar arasında
bölüşdürülmüşdülər; lakin, bir dənə də
olsun iblis qalmayacaq; ilahi Atanın canlı
Kəlməsi hər şeyi saflaşdırır; hər şeyi

dəyişir; necə ki O köhnə dünyanı Musanın Qanunu ilə dəyişmişdir; və ondan sonra Xristian Doktrinası ilə; indi isə O bunu Allah Quzusu Doktrinası ilə edir; və Kainatın Yaradıcısı üçün öz Canlı Kəlməsi ilə cismani dünyanı dəyişməkdən asan bir şey yoxdur; o Kəlmə ki, cəmi bir neçə səmavi an öncə söyləmişdir: Qoy işiq olsun və işiq oldu; o Kəlmə ki, bütün Müqəddəs Yazıları yaratmışdır; o Kəlmə ki, sizə Vəsiyyətləri bəxş etmişdir; və o Kəlmə ki, sizi ilk növbədə intellektuallığa görə mühakimə edir və yalnız sonra fiziki qanunlara görə; çünki bütün ruhlar bunu belə istəmişdirlər; onlar Böyük Məhkəmədə mühakimə olunmalarını istəmişdirlər; necə ki onlar həyatın hər bir anında imtahana çəkilmələrini istəmişdirlər; mənim Yazılarımla izah edilməsi ilə bağlı çətinliklərdən başlayaraq; hər şey, tamamilə hər şey sizin

tərəfinizdən istənilmişdir; Allah Quzusu Elminin ən kiçik detalları belə; bu sizə o anlayışı verir ki, hətta sizin üçün gözəgörünməz olan şeylərə belə Səməvi Padşahlıqdan nəzarət edilir; sizin məlum olmayan duyğularınıza; mühakimə sizin düşüncələriniz üçündür; sizin fikirləriniz; sizin niyyətləriniz; Padşahlıqda sizin özünüz bunun belə olmasını istəmişdiniz; və siz həmçinin öz mənşəyinizi unutmağınızı da özünüz istəmişdiniz; sizin necə yarandığınızı və bunun təfərrüatları barədə; lakin siz hər şeyi bilməlisiniz; çünki siz Allah Quzusunun işığı haqqında Yer üzərində bilməyinizi xahiş etmişdiniz; siz bilikdə təsəlli tapmağı istəmişdiniz; siz Yeni Doktrina istəmişdiniz; və siz bu Doktrinanın gəlişində təəccübün olmasını istəmişdiniz; Allah Quzusu Doktrinası; onun haqqında çoxdan bilməli idilər; inamsızlıq və dini daşın materializmi

həqiqəti sizdən gizlətmişdir; onlarda Quzunun Tumarları var; ilk Tumarlar onlara verilmişdir; çünki onlar imtahana çəkilmişdirlər; hər bir ruh imtahana çəkilir; özlərinin belə inanmadıqları imanı öyrədən bu iblislər; həqiqət haqqında bilikləri hamıdan əvvəl almağı istəmişdirlər; və onların istəyi təmin olunmuşdur; onlar həqiqəti ona görə gizlətmişdirlər ki, onlar öz qəlblərində xudbin daş yetişdirmişdirlər; onlar ən az imana malik olanlardır; onlar maddi sitayiş qanunlarının təsirinə məruz qalmışdırlar; fıronlardan qalan irs; hansı ki, insanın təqdis olunmasına gətirib çıxarır; Mən sizlərə, sitayiş iblislərinə, doğrusunu deyirəm ki, mənim dünyamın bir nəfər də olsun yanlış varlığı Səməvi Padşahlığa daxil olmayacaq; bir nəfər də olsun xudbin daş daxil olmayacaq; siz bu və gələcək nəsillər tərəfindən

lənətlənəcəksiniz; çünki, siz iblislərə görə bəşəriyyət Padşahlığa daxil olmayacaq; çünki ötən hər bir saniyə qanunsuzluqda yaşanmış zaman olub; bir saniyəlik və daha kiçik istənilən növ günah Səmavi Padşahlığa daxil ola bilməməyiniz üçün kifayətdir; və siz həqiqəti dünyadan gizlətdiyiniz zaman, siz bu bəşəriyyəti Padşahlıqdan daha da uzaqlaşdırdınız; siz günahı daha da çox əbədiləşdirdiyiniz üçün, günahda yaşanmış saniyələrin sayı daha da böyükdür; günahın hər bir saniyəsi varlıq üçün cənnət qapısının bağlanması deməkdir; sizin hamınız dəqiqə, saat, gün, həftə, ildə olan və yaşadığınız bütün illərdə olan saniyələri üst-üstə gəlməlisiniz; və bütün hesablamalar on iki yaşdan başlanaraq aparılmalıdır; o yaşdan əvvəl; hər bir ruh Allah qarşısında günahsızdır; və o kəslər ki, bir saniyə və daha kiçik zaman ərzində

mənim günahsızlarım ilə istər sözlə,
istərsə də hərəkətləri ilə pis rəftar
etmişdirlərsə, onlar Səməvi Padşahlığa
daxil olmayacaqlar; çünki başqa
mövcudiyətlərdə onlar, günahsız
olduqları zaman, pis rəftar olunduqları
barədə Padşahlıqda şikayətləmişdirlər;
məhz buna görə yazılmışdır ki: Başqasının
sənə qarşı etməsini istəmədiyən hərəkəti,
ona qarşı etmə; Buna görə də, nə pis ata,
nə də ki, ana, və ya ögey ata və ya ögey
ana, və ya uşaqlara qəyyumluq etmiş hər
hansı bir kişi və ya qadın mənim
Padşahlığıma daxil olmayacaq; onların
taleləri mənim günahsızlarımın ədalətinə
buraxılır; çünki kiçik olanın hər biri Səməvi
Padşahlıqda böyükdür; Sizə öyrətməyiblər
ki, hər bir məzlum Atanın qarşısında
birincidir? Bu o deməkdir ki, mikroskopik
olan hər bir şey Ata Yehovanın Ədaləti
qarşısında birincidir; buna görə də sizin

ruhunuz Padşahlıqda birinci deyil; sizin ruhunuzun Yerdə xor baxdığı varlıqlar birincidirlər; sizin ruhlarınız birinci olmalarını istəyə bilməzlər; çünki sizə əmr verilmişdir ki, siz hər şeydən çox təvazökar olasınız; ən sonuncu olan həmişə məzlumdur; o özünə heç bir əhəmiyyət vermir; Mən sizlərə doğrusunu deyirəm ki, həyatda özlərinə əhəmiyyət verənlər Səmavi Padşahlığa daxil olmayacaqlar; hətta bu yanlış əhəmiyyətin müddəti bir saniyə və ya daha kiçik zaman ərzində olmuşdursa; və bu zaman ərzində bunu etmiş bütün pis-düşüncəlilər; Səmavi Padşahlığa daxil olmayacaqlar; bu bəşəriyyətin süqutu, dini daşın yanlış mənəviyyəti ilə sizlərə aşılarmış yanlış və dünyəvi konsepsiyadan irəli gəlir; əsrlər boyunca imanla alver edən bu fahişə; öz müvəqqəti maraqlarına uyğun olaraq işlər görmüşdür; o məzlumları nəzərə

almamışdır; məzlumlar özlərini təmtəraq ilə əhatə etməzlər; o özünü saxtalaşdırmır; çünki hər bir məzlum şöhrət axtarışında olanların keçdiyi yolları artıq keçib; hər bir materialist geridə qalmış ruhdur; hansı ki öz ümidlərini mikroskopik reallıq üzərində qurur; üstəlik, onlar ruhun qanınlarını bilmirlər; bu papa adlananların xarakteristikasıdır; fahişələrin başçıları; belə varlıqlar Padşahlıqda tanınmırlar; çünki onlardan heç biri ora daxil olmayıb; yalnız məzlumlar və təvazökarlar daxil olurlar; və heç bir din də tanınmır; və hətta sizin toz-planetiniz də; bu sonsuz qanunlara görə belədir; onlardan biri odur ki, Kainat sonsuzdur; o qədər sonsuzdur ki, hər bir xəyal reallığa çevrilir; digər qanun odur ki, hər kəs öz cənnətini yaradır; və məhz bu yolla maddi sitayiş fəlsəfəsini özlərinə əziz tutan papa adlananlar və onların ardıcılıarı özlərinin

bu cür fəlsəfəli dünyalarını yaratmışdılar; ona görə ki, hər bir dünya cənnət ilə əhatə olunub; və hər kəs öz cənnətini yaradır; maddi sitayiş İlahi Ata tərəfindən əkilmiş ağac deyil; və o Padşahlıqda tanınmır; necə ki mənim məzlumlarımı nəzərə almayan heç bir doktrina, və ya elm və ya sekta tanınmır, ona görə ki, Mən sizlərə doğrusunu deyirəm ki, bu planet məzlumlar tərəfindən idarə olunmalı idi; çünki onlar Padşahlıqda birincidirlər; onlar yuxarıda birincidirlər, və yerdə də belə olmalıdır; və bunun tam əksi edilmişdir; bu dünya Padşahlıqda bunu istəməyənlər tərəfindən idarə olunur; sizi zülmət ruqları idarə edir; çünki öz vəzifələrində onlar bunu işıq naminə etmirlər; onlar öz nitqlərində mənim adımları çəkmirlər; onların məqsədi Yaradan deyil; bu ötürüdür; o şey ki, onu əbədiyyətdən yalnız bir ah qədər vaxt

ayırır; Mən onların fikirlərini oxuyuram;
Mən onların hesablamalarını görürəm;
çünki Mən hər yerdəyəm; Mən görürəm ki,
onlar öz zülmət dünyalarını qururlar; Mən
sizlərə, məğrur və şöhrətpərəst liderlərə
doğrusunu deyirəm ki, sizlərdən heç
biriniz qalmayacaq; və mənim
buyuruqlarımı nəzərə almayan heç bir kəs
qalmayacaq; əgər ən başlanğıcdan
dünyanı məzlumlar idarə etsə idi, Mən sizi
əmin edirəm ki, bu dünyanın mühakimə
olunmağa ehtiyacı qalmazdı;
mühakimələri yaradanlar qanunları
pozanlardır; bir nəfər də olsun
qanunsuzluq edən Atanın Padşahlığına
daxil olmayacaq; qanun sizin
özlərinizdədir; bu həmişə belə olub; sizə
düşünmək kifayətdir ki, siz öz
mühakimənizi yaradasınız; maddə və ruh
öz müvafiq qanunları çərçivəsində
düşünür; çünki heç kəs irsdən məhrum

olunmayıb; hamı eyni hüquqlara malikdir; heç kəs Atanın qarşısında kiçik deyil; bu hüquqlar bütün təsəvvür oluna bilən formalarda təzahür olunur; tərəfinizdən istənilmiş dünyada gördüyünüz hər bir forma, siz onların istənilməsinin şahidi olmusunuz; ona görə ki, planetar yaşayır yerlərinə gəlməmişdən əvvəl, gələcək təbiət elementləri ilə vəsiyyətlər əvvəlcədən hazırlanır; və mövcudluğunuz ərzində gözlərinizin gördüyü hər bir şey siz tərəfdən İlahi Əhdlərdə istənilmişdir; məhz buna görə Ata Yehovanın Canlı Kainatında maddə və ruh mühakimə istəmək hüququna malikdirlər; maddə və ruh azad iradəyə malikdirlər; və bir-birindən müstəqildirlər; əgər belə olmasa idi, ədalətdə kamillik olmazdı; hər birinin hüquqlarında tarazlıq olmazdı; yeganə olan Atanın Ədaləti özünü hüdudsuz formalarda göstərir; çünki Onun heç

nəyində məhdudluğu yoxdur; hər bir ədalət varlığı tərəfindən edilən eyni hərəkətlərdən doğulur; bu həyat düzudur, hansı ki öz ədalətinə forma verir; həyat duzu bir mövcudiyət ərzində öyrənilmiş eyni bilikdir; iradələri azad olduğu üçün; ruhlar biliyə yetişmə yolunda eyni sürətlə irəliləyirlər; bəziləri birincidirlər, sonra isə digərləridir; bu qanun sizin aranızdakı fiziki bərabərsizliyi izah edir; bütün biliklər və ya əldə olunmuş həyat duzu sizin üzərinizdə əbədiləşir; lakin hər şey sonsuz dərəcədə nisbidir; siz öz canlı nisbiliklərinizin atributunu və keyfiyyətini yaradırsınız; atribut sizin düşüncənizin fəlsəfəsi tərəfindən verilir, keyfiyyət isə Səməvi Padşahlıqdakı ruhi iyerarxiyanız tərəfindən; ən yaxşı keyfiyyətə tövazökarlıqla nail olunur; daha sonra sevinc və əmək ilə; Allahın Padşahlığında Səməvi Kommunizmə əlavəni seyr edin;

uşaq fəlsəfəli Səməvi Kommünizm; öz həyatı boyu sevinc bəsləməyən kəs Səməvi Padşahlığa daxil olmur; bir nəfər də olsun axmaq xasiyyətl daxil olmayacaq; hətta bu axmaqlıq və ya qəzəb bir saniyə və ya daha kiçik zaman ərzində baş vermişdirsə; Səməvi Padşahlıqda sizin hər biriniz həyatda sevincli olacağınızı vəd etmişdiniz; Cənnətin özünü təqlid edərək; vəziyyətdən asılı olmayaraq sevincli olacağınızı vəd etmişdiniz; siz axmaq xasiyyətli olmağı istəməmişdiniz; çünki siz bilirdiniz ki, Padşahlıqda bu tanınmayan bir şeydir; və siz bilirdiniz ki, axmaq olmaqla siz daxil ola bilməyəcəksiniz; əgər mövcudyyətləriniz ərzində siz dəfələrlə qəzəblənmişsinizsə, bu insanların seçdiyi ədalətsiz sistemə görədir; və belə sistemlərin yaradıcıları bu mühakimə zamanı onların bədəlini ödəməlidirlər; çünki onlar bunu belə istəmişdirlər; və

beləliklə bu istək onlara təmin edilməlidir; istismarçı kapitalizmi yaradan iblislərə gəlincə, İlahi Ədalətin bütün ağırlığı onların üzərinə düşəcəkdir; bu şöhrətpərəstlik və hökmranlıq iblisləri Əbədi Ataya bu dünyada Onun İlahi Qanununu tərənnüm etməyi vəd etmişdirlər; öz-özlərinin zalımına çevrilməyi yox; çünki rifah və rahatlıq elminin məhsulu olan bu həyat sistemi bu dünyanın zülmüdür; sonuna yaxınlaşan zülmü; çünki yeni zaman başlamışdır; Yeni Zamanla Yeni Dünya; Yeni Müqəddərat ilə Yeni Mənəviyyat; sizi öyrətməyiblər ki, Yaradan hər şeyi yeniləyir? Böyük Məhkəmə Allah Quzusu Doktrinası ilə başlayır; bu əzablı sonluqdur; çünki Atanın Qanununun istənilən pozuntusu yalnız əzab gətirir; siz öz həyatınızda ədalətsizliyə məruz qaldığınız kimi; o ədalətsizlik ki, İlahi Ata tərəfindən

yaradılmayan həyat sistemi tərəfindən
yaradılıb və Səmavi Padşahlıqda tanınmır.-

Müəllif: ALFA VƏ OMEGA.-



BU NƏSİL ÜÇÜN TANRININ İNTELLEKTUAL MÜHAKİMƏSİ

BİZİ NƏ GÖZLƏYİR.-

NƏYİN BAŞ VERƏCƏYİ BİZİM HƏR BİRİMİZDƏN ASILIDIR; ÖNA GÖRƏ YAZILMIŞDIR Kİ, HƏR KƏS ÖZ ƏMƏLLƏRİNƏ GÖRƏ MÜHAKİMƏ OLUNACAQ; TANRININ İLAHI MÜHAKİMƏSİ, ON İKİ YAŞDAN SONRA BAŞLANARAQ, HƏR BİR FİKRİ ƏHATƏ EDİR; ÇÜNKİ YALNIZ UŞAQLAR İLAHI MÜHAKİMƏ İLƏ ÜZLƏŞMƏYƏCƏKLƏR; TANRININ İLAHI MÜHAKİMƏSİ YALNIZ İMTAHANA ÇƏKİLƏN HƏYATDA BÖYÜKLƏR ADLANANLARA AİDDİR; BİR SANİYƏ ƏRZİNDƏ DÜŞÜNÜLƏN HƏR BİR ŞEY BİR HƏYATA BƏRABƏR OLACAQDIR; HANSI Kİ, NECƏ DÜŞÜNÜLDÜYÜNDƏN ASILI OLARAQ, BU İŞİQ HƏYATININ ƏLDƏ OLUNMASI VƏ YA İŞİQ HƏYATININ İTİRİLMƏSİ OLA BİLƏR; BU ONA GÖRƏ ELƏDİR Kİ, TANRIYA AİD OLAN HƏR ŞEY SONSUZDUR; ƏBƏDİ OLAN MİKROSKOPİK ƏQLİ SƏYİN GÖSTƏRİLMƏSİ MÜQABİLİNDƏ BÜTÖV MÖVCUDİYYƏTLƏR BƏXŞ EDİR.-

ALFA VƏ OMEQA.-



Uzun zamandır gözlənilən Vəhy necə meydana gəlmişdir?

- ALFA VƏ OMEQA: Qulaq asın, mən hamı kimi idim; mən həmişə hamı kimi olmuşam; lakin burada mən yalnız əmlrləri yerinə yetirirəm; Ata bir gün mənə demişdir, O mənə indiyədək saxladığım

bloknotda yazdırmışdır; O mənə ismaric verdi, O mənə yazdırdı; Mən xatırlayıram ki, məzmununda belə deyilirdi: Oğul, seçim et, sən Tanrıya qulluq etmək istəyirsən, yoxsa öz yerdəki həyatını davam etdirmək?; bu seçimdir, çünki sən hamı kimi həyatda azad iradəyə sahib olmağı istəmişdin; O mənə düşünmək üçün üç dəqiqə vaxt verdi; qeyd etmək lazımdır ki... o mənə seçmək imkanını verdi; sonra mən Ona dedim... Mən Ona telepatik cavab vermək istəyirdim –Yox Oğul, yazılı, çünki sən bunu yazılı istəmişdin; hər bir duyğu Allahdan istənilir, sonra mən Ona dedim: Ata Yehova, Mən sənin ardınca getmək istəyirəm, çünki insanlara aid olan heç nə əbədi deyil, Mən əbədi olanın ardınca getməyə üstünlük verirəm.

- Qardaş: Siz o zaman kiçik idiniz?
- ALFA VƏ OMEQA: Bəli.
- Qardaş: Yeddi yaş, və siz artıq ayırd

etməyi bacarırdınız?

- ALFA VƏ OMEQA: Bəli, bəli; mən həmin bloknotu və həmin vərəği hələ də saxlayıram, illər keçib deyə, o sarıdır, sarımtıl; Mən onu deyəsən çantaya qoymuşam, o haradasa oralardadır; sonra Ata mənə dedi: Bəli Oğul, Mən bilirdim, lakin sən imtahandan keçməli idin; Əbədi olan bunu bilsə də, sən imtahandan keçməlisən; çünki sən ondan keçməsən, o zaman heç bir təcrübə qazanmayacaqsan.

- Bacı: Bəs bu sizin üçün gözlənilməz oldu; deyək ki... belə gözlənilmədən O sizi seçdi?

- ALFA VƏ OMEQA: Bəli, mən sizə belə deyəcəm, mümkün olan hər bir şey Allahdan istənilir, necə ki başqa kimsə nəyisə icad etməyi, Mən əyan etməyi istəmişdim, hər bir kəs öz qanununda Allahdan istəmişdir.

Tanrının yaratdıqları müstəsna olaraq
kimlər üçünsə deyil.

• ELM • MƏNƏVİYYAT • PSIXOLOGİYA •
QALAKTİK FƏLSƏFƏ • İLAHİ MÜHAKİMƏ

Ey bütün dünya, cuşa gəlib Rəbbə nida
edin.

Məzmur 100

Çünki Kainatın Yaradıcısı hamı ilə
Telepatik Yazı vasitəsilə birbaşa əlaqədə
olacaqdır.

İnsan tərcüməsi layihəsinə xoş gəlmisiniz.

Biz Alfa və ya başlanğıc mərhələdə olan
tərcümələri təqdim edirik.

Bu Mesaj İspan dilində yazılmışdır.

Planetar İctimaiyyət bu tərcümələri
yoxlamalıdır. Çünki bu yolla ən yaxşı

tərcümə təklifləri müəyyən olunur.
Siz kitabları bir toxunuşla yükləyə
bilərsiniz.

Səmavi Elm Telepatik Yazıdır; və onun
rəmzi Allah Quzusudur.

Alfa və Omega kolossal Telepatik Yazının
müəllifidir. O Çili və Peruda 1978-ci ilə
qədər 4000 tumar yazmışdır.

Bu Səmavi Elm hər şeyin mənşəyini və
nələrin baş verəcəyini izah edir.

Əsrlər boyu gözlənilən Vəhy.

Vəhy bütün Yer üzərinə yayılacaqdır
və bütün dünya dillərinə tərcümə
olunacaqdır; və elə bir tərcüməçi
olmayacaq ki, bu işdə iştirak etməsin;
çünki hər bir tərcümə olunmuş hərf

qazanılmış nur hissəciyidir.

Bu Möhürlərin Vəhyidir; və bunun mənası ondan ibarətdir ki, Ata tərəfindən göndərilmiş tək bir insan kimi, yalnız sən Allah Quzusunun tumarlarını yaza bilərsən.

Allah Quzusunun bütün Vəhyi nazik kağızdan və kartondan olan tumarlarda olacaqdır ki; dünyaya verilmiş yazı icra oluna bilsin; Yazılarda olan görüntülərin birində tumarlar haqqında bəhs edilir; və onlarda olan biliklər sonsuzdur.



İlahi Vəhy haqqında Tumar və Quzu (5-ci Fəsil) kimi Vəhy kitabında qabaqcadan xəbər verilmişdir.

